

2025



AZƏRBAYCAN
SİGORTAÇILAR
ASSOSİASIYASI

Bülleten SENTYABR

Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası Şuşada uğurla baş tutdu

Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası bu gün Azərbaycanın Şuşa şəhərində keçirildi

Assambleya Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə baş tutub.

Assambleyada Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədیارov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Türk Dövlətləri Təşkilatının rəsmisi Fərid Məmmədov, habelə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının maliyyə rəqulyatorları və sığorta assosiasiyaları iştirak ediblər.

Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair "Proklamasiya sənədi" imzalanıb. Bununla da Birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta assosiasiyaları da müşahidəçi qismində daxil olublar.

Assambleyada "Türk dünyası sığorta sənayesində rəqulyativ yanaşmalar" və "Türk Dünyası Sığorta Birliyi: Qarşıda Duran Hədəflər və Perspektivlər" adlı 2 panel üzrə sektor əhəmiyyətli aktual mövzular ətrafında geniş müzakirə aparılıb.

Tədbirin sonunda Türk Dünyası Sığorta Birliyinin 2026-cı ildə nəzərdə tutulan assambleyasının keçiriləcəyi ölkə də bəlli oldu. Belə ki, Birlik üzvlərinin yekdil qərarı ilə Türk Dünyası Sığorta Birliyinin növbəti assambleyası 2026-cı ildə Türkiyədə keçiriləcək.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci ilin 24 may tarixində Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Zirvəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyalarının üzvlüyü ilə təsis edilib.



Azərbaycan sığortaçıları QRAFT-2025 Kongresində iştirak edib

10-11 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 3-cü Avrasiya QRAFT Kongresində Azərbaycan Sığortaçılar Assosiasiyasına üzv sığorta şirkətlərinin aktuariləri və bu sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Tədbir çərçivəsində aktuari, risklərin idarə olunması və maliyyə sabitliyi mövzularında beynəlxalq müzakirələr aparılıb. ASA isə tədbirə onlayn formatda qoşularaq panel müzakirələrini yaxından izləyib.



ASA növbəti dəfə xeyriyyə aksiyası keçirdi

Azərbaycan Sığortaçılar Assosiasiyası BMT-nin "Uşaq əməyinin istismarına qarşı mübarizə" çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq artıq beşinci ildir ki, təşkil etdiyi xeyriyyə aksiyasını uğurla yekunlaşdırıb.

ASA-nın "Daha sağlam və sığortalı gələcək üçün" şüarı ilə başladığı xeyriyyə aksiyasına yerli sığorta şirkətləri olan "A-Qroup Sığorta Şirkəti" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Xalq Həyat" Sığorta ASC, "Xalq Sığorta" ASC, "Qala Həyat" Sığorta ASC, "Qala Sığorta" ASC, "Meqa Həyat Sığorta" ASC, "Meqa Sığorta" ASC və "PAŞA Həyat Sığorta" ASC, "PAŞA Sığorta" ASC də qoşulublar.

Xeyriyyə layihəsi çərçivəsində sığorta şirkətlərinin ianələri əsasında toplanmış məktəbli ləvazimatları və sifarişlə hazırlanmış məktəbli formaları aztəminatlı ailələrə, şəhid və qazi övladlarına, eyni zamanda uşaq sığınacaqlarındakı ümumilikdə 65 nəfər məktəbliyə tədarük edilib.



Swiss Re: Kibersığortada qiymətlər enir, böyümə yavaşlayır



Şirkətin dərc etdiyi hesabatda bildirilir ki, təklifin tələbi üstələməsi nəticəsində kibersığortada ardıcıl üçüncü ildə də qiymətlər geriləyib. Bu balanssızlıq, sığortaçıları kibersığorta məhsulunu daha aşağı tariflərlə və yumşaldılmış şərtlərlə təqdim etməyə məcbur edib.

Swiss Re 2025-ci ildə global kibersığorta haqlarının 15,6 milyard ABŞ dollarına çatacağını proqnozlaşdırır. Lakin bazar şəraitindəki dəyişikliklər səbəbindən böyümə proqnozu 6%-dən 5%-ə endirilib. Hazırda böyümənin böyük hissəsi iri şirkətlərdən gəlir; kiçik və orta sahibkarlıq (KOB) segmentində isə sığortanın yayılma səviyyəsi cəmi 10–20% aralığındadır.

Aon: Fəlakət modelləşdirilməsindən istifadədə ciddi boşluq var

Aon-un dərc etdiyi "2025 Fəlakət Riskinin İdarə Edilməsi Sorğusu"na görə, təkrarsığorta və sığorta şirkətləri arasında fəlakət modelləşdirilməsinin istifadəsində kritik çatışmazlıqlar mövcuddur. Yaranan bu boşluq riskin qiymətləndirilməsi, kapitalın strukturlaşdırılması və fəlakət ssenarilərinə cavabvermə üsullarına ciddi təsir göstərmək potensialına malikdir.

Sorğuda iştirak edən sığorta şirkətlərinin demək olar ki, yarısı (48%) hazırda fəlakət modellərini lisenziyalasdırmır, 27% isə istifadə olunan modelləri qiymətləndirmək üçün xüsusi komandaya malikdir. Bu göstəricilər fəlakət modellərinin istifadəsində ciddi boşluğun olduğunu ortaya qoyur.



Qlobal münaqişələr müharibə riski sığortasına tələbi artırır

BBC-nin xəbərinə görə, Ukrayna və Orta Şərqdə davam edən münaqişələr müharibə riski sığortasına tələbi heç vaxt olmadığı qədər artırır.

Ötən ilin noyabr ayında Rusiyaya məxsus bir raket Kiyevin kənarındakı bir yaşayış binasına düşərək Natalia Qrişkonun mənzilinə zərər vurub. Partlayış dalğası eyvana, şüşələrə, qapılara və mənzilin daxili hissəsinə ciddi ziyan vurub. Onun qızı Alina Kalçeva isə anası üçün əvvəlcədən müharibə riski sığortası etdirdiyini və bu sayədə 1000 dollar təzminat aldığıqlarını deyib: "İllik sığorta haqqı cəmi 52 dollar idi, heç tərəddüd etmədən sığorta etdirdim. Sonradan bunun doğru qərar olduğunu gördüm".



Digər ukraynalı sığortalı Ekaterina Vasilyeva isə 2024-cü ilin aprelində avtomobili üçün müharibə riski sığortası şəhadətnaməsi əldə edib və elə bir gün sonra Odessada maşınına qəlpə dəyib. Böyük zərərdən sığorta vasitəsilə qorunub: "Maşınım demək olar süzgəc kimi olmuşdu, amma sığorta şəhadətnaməsi xərclərimi qarşıladı".

Müharibə riski sığortası adətən terrorçuluğu da əhatə edən bir məhsuldur. Sektor 2001-ci ildə ABŞ-də baş verən 11 Sentyabr hadisəsindən sonra sürətlə böyüməyə başlayıb. Fərdi şəxslər də bu sığorta şəhadətnaməsini ala bilsələr də, əsas müştərilər yüksək riskli bölgələrdə fəaliyyətlərini, obyektlərini və əməkdaşlarını qorumaq istəyən şirkətlərdir.

Sektora dair dəqiq rəqəmlər olmasa da, bir iqtisadi nəşrin məlumatına görə, qlobal müharibə riski sığortası üzrə yığımlar ildə təxminən 1 milyard dollara çatır.

Sektor nümayəndələri yüksək riskli bölgələrdəki şirkətlər üçün qiymətlərin 0,5% ilə 2%-lik təminat aralığında dəyişdiyini bildirirlər. Bu isə 100 milyon funt sterlinq təminat üçün 500 min – 2 milyon funt sterlinq arası ödəniş deməkdir. Mütəxəssislərə görə, bu nisbətlər Orta Şərqdəki siyasi vəziyyətdən asılı olaraq dəyişə bilər.

Müharibə riski təminatları sabotaj və terror aktlarından başlayaraq, vətəndaş müharibəsi və dövlətlərarası müharibəyə qədər yeddi fərqli kateqoriyaya bölünür. London mərkəzli "Trigger Parametric" şirkətinin qurucusu Raveem İsmail deyir: "Əksər sığortaçılar bütün bu riskləri əhatə edən şəhadətnamələr təqdim etməyə çalışır. Çünki bir hadisənin terror aktından vətəndaş müharibəsinə və ya dövlətlərarası müharibəyə nə vaxt çevriləcəyini proqnozlaşdırmaq asan deyil".


Sektorun mərkəzi isə "Lloyd's of London" şirkətidir. Lloyd's həm də müharibə riski təkrarsığortasının mərkəzi rolunu oynayır. Təkrarsığortaçılar riskin müəyyən faizlərini üzərlərinə götürərək mümkün zərərləri bölüşdürürlər. Mütəxəssislər bildirirlər ki, bu yanaşma sığortaçıların üzərinə düşə biləcək yükü azaldaraq sistemin davamlılığını təmin edir.



Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **6.710 AZN**



AZƏRBAYCAN
SƏNAYE SİĞORTA ŞİRKƏTİ

Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **9.230 AZN**



İPƏK YOLU SİĞORTA
SILK WAY INSURANCE

Sığorta növü: Yüklərin sığortası

Sığorta hadisəsi: Aeroelektromaqnetik skaner
qurğusunun zədələnməsi

Ödənilmiş sığorta məbləği: **71.153 AZN**



Xalq Sığorta

Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **30.872,20 AZN**



Sığorta növü: İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta

Sığorta hadisəsi: Müddətli əlillik

Ödənilmiş sığorta məbləği: **5.233,41 AZN**



Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **30.750 AZN**






MEQA
HƏYAT

Sığorta növü: Həyatın yaşam sığortası
Sığorta hadisəsi: Sığorta olunanın sığorta müddətinin sonunadək yaşaması halı
*Ödənilmiş sığorta məbləği: **181.213,43 AZN***



MEQA SİĞORTA

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
*Ödənilmiş sığorta məbləği: **16.000 AZN***



PAŞA
Həyat

Sığorta növü: İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta
Sığorta hadisəsi: Əmək qabiliyyətinin itirilməsi
*Ödənilmiş sığorta məbləği: **111.958,06 AZN***

“Meqa Sığorta” – 27

Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti 1998-ci il 28 sentyabr tarixdə dövlət qeydiyyatına alınmışdır. Şirkət 32 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəliklər daxil olmaqla 20-dən çox satış nöqtəsi mövcuddur.

Fəaliyyət şəffaflığını, yüksək maliyyə sabitliyini, sürətli inkişafını təmin etməyə yönəlmiş strategiyani həyata keçirmək məqsədi ilə hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur və həmçinin SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir.

“Meqa Sığorta” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun aktiv üzvlərindəndir.



MEQA SIĞORTA

“Meqa Həyat Sığorta” – 6

Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti 17 sentyabr 2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. 19.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən şirkətə həyat sığortası üzrə sığorta fəaliyyəti göstərməyə icazə verən SF-0003 nömrəli lisenziya, 12.03.2021-ci il tarixdə isə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə fəaliyyət göstərmək icazəsi verilmişdir. Şirkət İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçılar siyahısına daxil edilib.

Nizamnamə kapitalı 11 000 000 AZN təşkil edir və şirkətin təsisçisi 100% payla “Meqa Sığorta” ASC-dir.

Şirkət İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borc alanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası, Həyatın yaşam sığortası, Müddətli həyat sığortası, Sağalmaz xəstəliklərdən sığorta məhsullarını təklif edir.

“Meqa Həyat Sığorta” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun aktiv üzvlərindəndir.



**MEQA
HƏYAT**





 Azərbaycan Sığortaçılar Assosiasiyası

 asa_insurance

 ASA Azərbaycan Sığortaçılar Assosiasiyası
(Azerbaijan Insurers Association)



<https://www.asa.az/>